



## [Azərbaycan Respublikasının anti-ran millətini tərk etməkdən Phlvi ahlın qalqlar ilə qorunması qərarı](#)

Azərbaycan Respublikasının yeni aq-akar anti-ran hərəkatında sabiq əhliq rejiminin qalqlarından birini .bu lknin Vainqtondak sferliyində keiriln rsmi mrasim dvt edib

Arannews-Azərbaycan Respublikasının yeni aq-akar anti-ran hərəkatında hld banda randa əhliq taxt-tacna yiylnmk sevdas frlanan Rza Phlvini bu lknin Vainqtondak sferliyində 1918-ci ildə yaranmış "Azərbaycan Demokratik Cümhuriyyəti"nin 100 illiyi, habelə indiki Azərbaycan Respublikasının silahlı qvvrlinin yaranmasını ildnm mnasibtil keiriln rsmi mrasim dvt edib. Adətən əhliq siyaset uyun olaraq Tehran yendə Bakn bu anti-ran hərəkatına etiraz etmədi və zahirən yendə Bakn eytanlıqlarına gəz yumdur. Amma bu hərəkatla bəz bir ne mslni diqqətə adət etməyə zəruridir: Bakn fitnəkar hərəkatlarını mhz onun qonann hqir və etinaya layiq olmadı n hmiyyətsiz hesab etmək olmaz və belə dnmk lazım deyil ki, "səbiq vlihdı" dvt etmək mhz liyev ailsı il Phlvi ailsı arasında yaxın oxaqları və bu oxaqları gnbgn artması zndn olan hisslər gdrir. Dürusu, Bakn hərəkatı Azərbaycanın AB-də sferi Elin Sleymanovun shvi, ya hətta ziyət etmək məqsədli niyyəti ilə olmayan hesablanmış fitnəkar hərəkatı və az ymsi zndndir. Diqqət etmək lazımdır ki, Elin Sleymanov Azərbaycan Respublikasının Vainqtondak sferi olmasından vvl Amerika sionist təkilatlarının lalts və sionist rejimin lı sinsində nkridir. AR-nın AB-də sferinin tərki gdrı gr və mrasimlərdə iştirak edən qonaqların siyahısına baxmaq kifayət edir ki, Elin Sleymanovun AR-nın sferi, ya sionist rejimin və AB-də sionist-yhudi təkilatlarının nkrı oldu m lum olsun. Bu "sferin" bən fikri-zikri Amerikanın sionist-yhudi təkilatları, o cmlndə Amerika sraillə ctimai lı Komitəsi (AIPAC), Simon Vizental Mərkəzi, Sinay Mbdı cması, Etnik Anlay Fondu və digər sionist təkilatları rhlrlrinin tkrar olaraq AR-na sfer etmələrini tkil etmək, Azərbaycan xalqını iranlı və i kimlikdən uzaqladarmaa ynlmi yhudi siyasetli istiqamətində olan drnaqaras multikulturalizm və tolerantlı tvcic vermək n z sionist aalarından gstri almaqdır. Ona gr d he bir bh yoxdur ki, Rza Phlvi kimi nslrlrin AR-nın Vainqtonda keiriln rsmi mrasimin dvt olunmasında he bir shv yol verilməyib, hərə ey hesab-kitab zndn və qsdn hyata keirilib. stlik, bu hərəkat tamamilə simvolik, rana dmniliyi gstrmk məqsədli və sionistlərin AR-nın Vainqtondak sferliyində birbaa gstrii ilə bə tutub. El buna gr d Tehran da AR-nın AB-də sferliyinin anti-ran nkriliyinin uyun cavabı vermli və bu hərəkat etiraz etməli idi. Daha z skutu il Bakya "bu kimi sionist və anti-ran hərəkatlarını istədiyini hdd davam etdiyini bilrsn" ismarn vermli idi. Bakn hal-hazırda zn Azərbaycan Demokratik Cümhuriyyətinin varisi bildiyi və mraz olan dvlət istinad etməklə z mraz n az 100 il artda bir dvlətin yaranmasını 100 illiyi mənabistil keirdiyi mrasim Rza Phlvinin dvt etməsi bu ismar atdır ki, Bak sionist məsləhtilrinin tvcisiyi ilə gstrmk istyir ki, guya bu lknin slam Respublikasının həkumtinin bən dmnrlərini aq-akar kildə dsklmk gcn malikdir. Bak dvləti tən illərdə anti-ran separatlara, müzdə ilyn pəntrkistlər pul xrclyirdis, mnafiq terroru qrupunun nslrlrin AR-da snacaq verirdis, mxtlif yollarla anti-ran nslrlər dsk verirdis d, bən bunlar gizlətməyib, yaxud zər girməyib alrd. ndi is Rza Phlvini aq-akar kildə rsmi mrasim dvt edir, hərə bir anti-ran nsn dsklməyi akara xarb, Amerika və sionist rejim mesaj verir ki, bən anti-ran məsləhlərdə iştirak edək. Bak dvləti bu yolla demək istyir ki, rana zrb vurmaq n Mhmmədrza Phlvi əhliq rejiminin qalqlar ilə d məkədalq etməyib hazırdır. Bak bu hərəkatı il hətta z drslik kitablarında yazılan mətləbləri d grmmzliyə vurur. nki bu lknin drslik kitablarında Seyid Cfr Pivrinin Demokrat Firqəsi hədisi tfrflnib və 12 dekabr 1946-cı ildə rann o zamankı əhliq həkumti Pivrinin Demokrat Firqəsini datd n pislənilib, nhs Phlvi ailsin sylvə yadrlıb. Blk d Bakn indiki rhlrləri hərə ksdn daha yaxın bilirlər ki, SSR-nin paralanması və indiki Azərbaycan Respublikasının məstqilliyinin elan olunması, məslən 15 il təz və Phlvi rejimi zamanında bə tutsaydı, rann həkumt banda olan Phlvi rejimi Azərbaycan Respublikasının məstqilliyini tanımayacaqdı. Bə onda n n Bak tarix və phlvilər bərdəndəklərini qraa qoyaraq anti-ran millətli, separatlarla birlikdə Rza Phlvini d lkdən xaricdə keirdiyi drnaqaras "Azərbaycan Demokratik Cümhuriyyəti ili" rsmi

mrasimin fxri qonaq kimi dvt edir? Bunun sbbi ran dvlrt mqamlarinn son illrd Bak qarsnda ifratamiz tolerantl deyilmi? Nec ki, bundan nc d AR PA-nn ictimai-siyasi bsinin mdiri li Hsnovun qeyri-rsmi mtbuat orqan olan "Yeni Musavat" qzeti d kinmdn yazmd: "Baknn rana hrmt etmk vaxt baa atb!" Diqqt etmk lazmdr ki, Baknn xsusi qrzl akarcasna icra etdiyi anti-ran hrktlri bir, yaxud bir ne hrktl bitmir. Maraqldr ki, son vaxtlar AR Yazlar Birliyi, yni Baknn sli mrkzlrindn biri olan zehni saxtalarma v thrif orqan "Cnubi Azrbaycana salam" adl mrasim keirrk anti-ran millti tbiatlar v separatlar dyrlndirdi. Hal-hazrda Yazlar Birliyind "Cnubi Azrbaycan dbiyyat" blmsinin sdri separat nsr Sayman Aruzun "dbi yaradcln" dyndirmk mqsdil ba tutan bu mrasim AYB v Neftala hrinin icra hakimiyytinin mkdal il Neftala hrind keirildi. Mrasimd rana qar saxta nmayilr gstrilib, anti-ran er v mtnlr oxunub, separat tbiatlar olunub. AYB-n zv v mrasimin aparcs Ruhngiz rfqz Sayman Aruzun "Yz il inqilab"romannndan sz aaraq deyib: "Romann sas obraz olan Seyid uaqlq sevgilisi Raziyy il zindanda z-z glir. Raziyy Gney Azrbaycann milli azadl urunda dynlrdn biridir. Seyid mmur olduundan Raziyy ignc verilmsini ona taprllar. Seyid Raziyyi grdkd ryindki uaqlq sevgisi yenidn alovlanmaa balayr. Seyidin teokratiyann yalanlarndan brkimi ryi sevginin qarsnda yumalr. Seyid teokratiyann qaydalarna tabe olmur, rejimin tiblirin ml etmir. O, ryinin hkmn qulaq asr. Raziyyi semkl milli azadlq urunda mbariz aparann insanlarn yannda olmaa qarar verir."Diqqt kn msl budur ki, AYB znn anti-ran tdbirini AR-nn cnubunda yerln Neftala hrind, yni prezident sekilri zaman lham liyevin jest v tbiat n R-nn bu lkd avtomobil montaj zavodu ina etdiyi v . liyevin d "ran Khodro" zavodunun alnda itirak etdiyi, istehsal olmu avtomobili bizim shlnkarlmz v tolerantlmz zndn yhudilmi xzr tayfasnn adn haqsiz olaraq rann imal gln verildiyyi adla adlandrd Neftalada keirdi. Baknn akar fitnlrindn biri d hmin son vaxtlarda anti-ran peyk kanal olan "Gnaz TV" sdri hmd Obalnn Bakya sfri idi. Bu kanal separatlq v azrilr arasnda rana qar nifrt yaratma tbiat aparmaq mqsdil yaymlanr. Onun bu sfrind thrifl dolu "Urnu" (pantrklrin Urmiyaya verdiklri ad) srinin tqdimat oldu. Nifrt yaradan bu nsr Bak mediasnn tkilatlarinn bzilri il shbt etdi. "Yeni Musavat" internet sayt hmd Obalnn bu qzetin qona olduunu yazd. Gnaz-n Bakdak studiyasnn mdiri Araz Obal il birlikd Yeni Musavatn qona olan . Obal Gnaz TV fsansinin formalamasndan, Amerikada yaayan azrbaycanllarn vziyytindn v digr mvzulardan danb, ranla dmn olan bir kanaln Bakda studiyasnn olmasna, AR-da rana qar nifrt yaradacaq televiziya verilri hazrlaya bildiklrin, Bak deputatlar, siyasi partiya fallar il canl laqlr yarada bildiklrin gr sevindiyini bildirib. Hmin millti v txribat nsr Bak medialarna verdiyi msahibsind rann azrilr yaayan blglrind Televiziya-Radio irktinin yaymlad verilri laa qoyub, randa yaylm azri dilini "fazri" adlandrb, ran azrilri arasnda Bak lhcsinin yaylmasn istyib. Baknn ran leyhin dmnilik xarakteri dayan aq-akar eytan mllrinin yannda sasl, hssas v thlksizlik mslri d vardr. ran-Azrbaycan mnasibtlrind son illrd bu mslr qar hssaslq ox kskin quruyub. AR sinoist rejimin hrbi bazasna v silah anbarna evrilib. Siyasi hmiyytsizlik rann thlksizlik mslsind bel bir byk thlky diqqt yetirmy mane olub. Bu vziyyti grn Bak, htta silahl qvvlrin yaradlmas gn mnasibtil keirilck paradda nmayi olunacaq sionist rejimdn alnm silahlara tamaa etmk n ran slam Respublikasnn mdafi nazirini bu lky dvt edib. Sionist rejim il laqlndirilmi bu mkirli siyast rivsind Bak medialar xbr verdilr ki, Baknn daim "Azrbaycann dostu" adlandrd sionist rejimin mharib naziri Aviqdor Libereman 26 iyunda hrbi paradda itirak etmk n Bakya edcyi sfrini lv edib v bunu rann mdafi v silahl qvvlr dstk naziri mir Hatminin bu mrasimd itirak edcyi il laqlndirib. Bak rsmilri v medailar bu vasit il tla edirlr ki, szgedn mrasim dvt olunmu ran rsmilrini bu mrasimd itirak etmy tviq etsinlr. Qsas, gr ran siyastilri AR qarsnda zif ml etslr, z shlnkarlqlarn davam etdirslr, onda Bak sionistlrinin rana gzlnilmz, ziyarl v vzini xmaq ox mhdud olan, yaxud mumiiyytl vzini xmaq mmkn olmayan siyasi zrbllr endirmsinin .intizarnda olmaq lazmdr